

# İŞ YERİNDƏ SAĞLAMLIĞINIZI QORUYUN



**Əllərinizi tez-tez  
sabunla yuyun**



**Öskürərkən və asqırarkən ağız və  
burnunuzu kağız dəsmal, yaxud  
dirsek bükümünüzlə bağlayın.**



**Kağız dəsmalı zibil qabına tullayın  
və dərhal əllərinizi yuyun.**

**İş yerinizdə koronavirus xəstəliyinə  
(COVID-19) hazırlıqlı olun**

**İşçilərinizi, podratçılarınızı və  
müştərilərinizi məlumatlandırın ki,  
əgər ətrafda koronavirusa yoluxma  
halı varsa, yüngül öskürək əlamətləri,  
yaxud hərarət müşahidə edilən hər kəs evdən çölə çıxmasın.**





**İş otağınızda səthləri (masa və s.) və əşyaları (telefon, klaviatura və s.) müntəzəm olaraq dezinfeksiyaedici məhlulla təmizləyin.**

## **SƏYAHƏT EDƏRKƏN SAĞLAMLIĞINIZI QORUYUN**

**Hərərətiniz varsa və öskürürsünüzsə, səyahətə çıxmayın.**



**Əgər sizin hərərətiniz varsa, nəfəs almaqda çətinlik çəkirsinizsə və öskürürsünüzsə, dərhal həkimə müraciət edin, səyahət tarixçənizi onunla bölüşün.**

